

Şəfq Qurbanova¹⁸

AZƏRBAYCAN ŞÄIRI FÄDAİNİN DİLİ

Klassik Azərbaycan ədəbiyyatında öztünməxsus yeri olan söz şənşəkarlarından biri də Fədaidir. Fədai Azərbaycan ədəbiyyatında "Bəxtiyarnamə" poeması ilə tanınır. Fədai "Bəxtiyarnamə"si dil-üslub xüsusiyyətlərinə görə seçilən söz şənşənin nümunəsidir.

Fədailin hayat yə varadıcılıq haqqında məlumatlar azdır. Lakin Sam Mirzənin "Töhveyi Sami" təzkirəsində Fədailin Təbrizli olması, 1550-ci illərdən ilk şeirlərini yazması göstərilir. Fədai "Bəxtiyarnamə"sinin Təbrizdə Hacı Məmməd Naxçıvanının şəxsi kitabxanasında saxlanılan əlyazması surəti 1945-ci ildə Qulam Məmmədli tərəfindən çıxanmış əvvəlcə ərəb, sonra isə kiril qrafikali əlifba ilə çap edilmişdir. Əsərin əlyazmasında müəyyən çatışmazlıq var. Belə ki, əsərin əlyazmasının əvvəlindən bir neçə, ortasından bir vərəq, axından isə bir-iki vərəq düşmüşdür. Poemanın qələmə alınma tarixi məlum deyil. Bu məlumatın əsərin əvvəlindəki çatışmayan əlyama səhifələrində ola biləcəyi güman edilir.

"Bəxtiyarnamə" Şərq ədəbiyyatında geniş yayılmış mövzulardandır. Pəhləvi dilində yazılmış qədim dastanlardan olan "Bəxtiyarnamə"ni XII əsrdə Şəmsəddin Məhəmməd Dəraiçi – Mərvəzi fars dilinə tərcümə etmişdir. XIII əsrdə Penahi təxəllüsli bir şairin əsəri fracea nazmə çəkməsi, XVI əsrdə başqa bir şair tərəfindən nazmə qələmə alınması da məlumatdır. "Bəxtiyarnamə"nin ingilis, fransız və rus dilinə çap olunmuş variantları da mövcuddur. H.Arasi gürçü dilində da "Bəxtiyarnamə"nin iki tərcüməsinin olduğunu göstərmişdir [1, s. 53].

Ehtimal olunur ki, "Bəxtiyarnamə" Şərq ədəbiyyatında məşhur olan "Sindibadname"den ixtisar edilmişdir. "Bəxtiyarnamə" hind nağılı olan "Yeddi vəzir"la da səslişir. Şərq ədəbiyyatında "Sindibadname", "Həzər əfsanə", "Yüz bir gecə", "Min bir gecə", "Yeddi vəzirin hekayəti" və s. kimi çoxlu nağıllar mövcud olmuşdur. Bəzi mənbələrə görə "bu stijet əsəsində biza gəlib çatan ilk əsər XV əsr şairi Panahinin poemasıdır. Qaraqoyunlular dövründə yaşayan şair əsərini Qaraqoyunlu hökmdarı Cahanşah Həqiqiyyə hərət etmişdir" [9, s. 514]. Burada cənubi Azərbaycan alımı Məmmədəli Təribiyatə istiradən həm də ən qədim "Bəxtiyarnamə"nin Şəmsəddin Məhəmmədə aid olduğu göstərilir.

Ənənəvi mövzuda yazılın Fədai "Bəxtiyarnamə"si Şərq nağıllarının poetik təslubunu özündə ehtiva etə də, ideya-bədii xüsusiyyətlərinə görə orijinal bir əsərdir. Poema on nağıldan ibarətdir və buna görə də orta əsrlər ədəbiyyatında "Dəhamə" adlandırılır. Onu da qeyd etməyi zorù sunuyraq ki, "... Əsər daxil olan on nağıl stijet xətti baxımından bir-birinə davam deyil, hər bir nağılnın öz məzənnəni, öz stijet xətti, surətlər aləmi və kompozisiyası var" [7, s. 232]. Fədai bu mövzunun əsas stijet xəttini saxlasa da, onu xeyli yeniləndirmiş, genişləndirmiş, həm xalq variantlarından, həm də XV əsr şairi Panahinin poemasından asaslı şəkildə təqələndən bir əsər yaratmışdır. Qeyd etdik ki, Fədai "Bəxtiyarnamə"sinin dəqiq yazılıma tarixi məlum deyil. Lakin müəyyən amilləri nəzərə alaraq bu əsərin XVI əsrin sonlarında qələmə alınması fikrina gəlmək olar. Azərbaycan ədəbiyyatı tarixində XIII-XVI əsrlər ayrıca bir dövr, mərhələ kimi qəbul edilir. Kökleri IV-V əsrlərdən başlayan bu mərhələ "yazılı ədəbi dilimizini milliyyəqədərki mərhələ" adlanır [6, s. 31]. Milliyyəqədərki mərhələ iki yarımmərhələyə bölünür: 1) XIII-XIV əsrlər; 2) XV-XVI əsrlər. T.Hacıyev yazar: "Ədəbi dilin norma təzahüründə struktura faktlarının nisbati və funksional fəaliyyəti baxımından... yarımmərhələnin nisbi diferensiasiyası var. Belə ki, XV-XVI əsrlərdə ərəb-fars dillərinə məxsus leksika və grammatic quruluş ünsürləri Azərbaycan yazı diliində dərinləşir; XIII-XIV əsrlərdə rüşeym şəklində görülen təslubi əlamətlər xatırladılan ikinci pillədə aydın diferensial təzahürü ilə diqqəti çəkir – klassik-kitab və folklor-danışq təslubları fəaliyyət göstərir" [6, s. 32]. Azərbaycan yazılı ədəbi dili tarixində normanın diferensiallaşmasının əsası qoyulur, lakin XV-XVI əsrlərdə artıq seçimən yenidən mərhələsi başlayır. XIII əsrlər yazılı ədəbi dili xalq danışq dilinə, daha sonralar folklor-danışq dili kimi tanınan xalq təsluba daha yaxındır. Bu, həmin dövrde yazılışın məsnəvilərin dilində özünü qabarq şəkildə göstərir. Tədqiqatçılar göstərir ki, "XV-XVI əsrlərdən həm əcnəbi elementlərin bolluğu ilə məsnəvi dili də qazsa uyğunlaşır (hətta onu keçir), həm də bütövlükdə klassik poeziya janrlarının (qəzəl, qəsida, məsnəvi, mürəmməs...) dili XIII-XIV əsrlərdən nisbatən ərəb-fars sözlərinin bolluğu ilə daha çox seçilir. Bu da əslubi oppozisiyasının müəyyənleşməsi ilə bağlıdır. Xalqı təslubun müqabilində duran təslub yad leksik-grammatik material bol-bol işlətməlidir" [4, s. 59]. XV-XVI əsrlər klassik-kitab təslubunun zirvəsi kimi qəbul edilə bilər. Klassik-kitab təslubu bu dövrün aparıcı təslubudur. Lakin bu dövrədə həm də danışq-folklor təslubu fəaliyyət göstərir. Danışq-folklor təslubunda xalq dili xüsusiyyətləri özünü dəha qabarq göstərir. Bu isə bütövlükdə ədəbi dilin normasına, normanın diferensiallığını təsdiq göstərir. XVI əsr Azərbaycan ədəbi dili tarixində həm də milliye keçidin rüşeymlərinin özünü göstərməsi kimi də qəbul edilə bilər. Klassik janrların dilində özünü göstərən dəyişiklik XVI əsrin sonlarında bu janrların dilində özünü dəha qabarq göstərir. Məhz bu xüsusiyyətinə görə Fədai "Bəxtiyarnamə"sinin məhz XVI əsrin sonlarında qələmə alınması fikrina haqq qazandırıñ. Ədəbiyyat tariximizdə belə bir fikir var ki. Fədai "poema üzərində XVI əsrin axırlarında işləmiş və həmin dövrədə əsəri tamamilanmışdır. Bunu təsdiq edən cəhətlərdən biri də odur ki, poemada callı sözü vərdir, həm də bu ifadə qulduş mənasında işlənmişdir... XVI əsrin axırlarından başlayaraq callı sözü qulduş mənasında işlənməyə başlayır. Habelə bu söz 1588-ci il istilasından avval də həmin mənəda anlaşıla bilməzdə" [9, s. 514].

Fədailin "Bəxtiyarnamə" poeması milliye keçid dövrünün abidəsi kimi qəbul edilə bilər. Hətta bəzən "Bəxtiyarnamə" XVII əsr abidəsi kimi qəbul edilir. Füzulidən sonra dilinə görə dəha sadələşdirilmiş məsnəviler

sırasına daxil edilir, Məsihinin "Vərqa və Gülsə" əsəri ilə bir suraya qoyulur. Müəllifə görə, bu əsərlər dilinin aşağıdakı xüsusiyyətlərinə görə seçilir:

- a) leksikasının böyük əksoriyyətinin bu gün də işlek olan milli mənşəli sözlərdən ibarət olması;
- b) leksikada müasir dil baxımından arxaiklaşmış sözlərin müşahidə olunması;
- c) əvvələr işlənmiş ərəb və fars mənşəli bir sıra sözlərin öz işləkliliyini qoruyub saxlaması;
- d) alınma və milli mənşəli sözlərdən ibarət olan ifadələrin, tərkiblərin rangaronglılığı;
- e) milli mənşəli sözlərlə alınma sözlərin qayfi düzülmədə parallel istifadəsi;
- f) canlı danışıqla bağlı olan frazeoloji vahidlərin və atalar sözlərinin işlənməsi [2, 224-228].

Fədai söz əsərinin ustادlarından biri kimi qəbul edilir. Dil tariximizin yaradıcısi olan Ə.Dəmirçizadə yazar: "Fədailin "Bəxtiyarnamə"si və Məsihinin "Vərqa və Gülsə"nın müqayisəsindən belə bir fikir əldə edilir ki, "qurulus və məzənnə fərqləri olsa da, hər iki əsərin dili asas vahidlər baxımından eyni köklə, eyni manbo ilə bağlıdır. Bu isə əsərin eyni dövrda yazılması ilə və eyni döldə yazılmasının mülliiflərin dövrün tələbəsinə uyğun olaraq dildən istifadə etmələri ilə üzvü suradə eləqədardır" [2, s. 224]. Fədai gözəl, incə təsbeh, mübəyalı, təzad və istiarələr işlənmişdir. Çox vaxt isə ərəb və fars sözlərini Azərbaycan sözləri ilə əvəz etməyə çalışmışdır. Məsələn: zəhor – ağı, həyat – dirilik, arzu – dılık, hicran – ayriqliq, leşkar – qoşun, xidmat – qulluq, xun – qan, bak – qoxu, pişnidəmt – süfrəci, posənd – bayonəmk, qasid – elçi, keyf – damaq, ruz – gün, sal – il, mah – ay, dil – ürək, könlü, qulan – qarabaş, ziba – göyəçək, siyah – qara, qahquq – qara, ərusi – toy, mehman – qonaq və s.

Azərbaycan yazılı ədəbi dilinin milliyyəqədərki, yəni təsəkküf mərhələsi XIII-XVI əsrləri əhatə edir, lakin bu dövrün başlangıç qatı IV-V əsrlərdən başlanan yazıyaqədərki mərhələ ilə birləşir, ədəbi dilimizin yazılı dövrü həmin o tarixi köklər üzərində formalasır və inkişaf edir. Milliyyəqədərki mərhələ fonetik və morfoloji paralelizmlərin özünü qabarq göstərməsi ilə xarakterizə olunur. Ümumi "Türkű" ilə bağlı olan elementlər yerli dilin xüsusiyyətləri ilə parallel olaraq işlənilir, dil müəyyən mənəda seçmə, dиференциалашма mərhələsini yaşayır. Bu həm daxili inkişaf qanunlarıla tənzimlənir, həm də dilxarici amillərin təsiri ilə baş verir. Bu isə nəticə etibar ilə XIII-XIV yüzülliklər XV-XVI əsrlərin dilində yarımmərhələ səviyyəsində norma fərqlərinin yaranmasına gətirir cıxır [6, s. 39]. Bu dövrün başlıca xüsusiyyətlərindən biri müasir dil baxımından arxaiklaşmış türk mənşəli sözlərin aktiv işləkliliyə malik olmasıdır: tənq – şahid, ayaq – bada, yazi – çöl, duş – yuxu, yeg – yaxşı, yüksək – çox, pitik – yazi və s. Belə arxaik sözlərin sinonimləri ilə əvəzlenməsi təkə ərəb və fars mənşəli sözlərin təsiri ilə baş verir, türk mənşəli sözlərin özünün də müxtəlif amillərin təsiri altında diferensiallaşma, seçmə mərhələsinin yaşadığını göstərir. Məs.: duş – yuxu, yazi – çöl, kəndi – öz, qat – yan, qatı – bork, çətik – pişik, bay – varlı, alp – igid, yavuz – pis, çöz – ac, ir – çat – yetiş, ayıt – de, oxu – çığır, uğra – get, ulal – böyü və s. Müasir dil baxımından arxaiklaşmış sözlər Fədai "Bəxtiyarnamə"sinde işlənilir. Məs.: nəsnə – şey, əşya; ərnək – yetişmək, qamu – bütün, bılıscıncə – arxasında, varmaq – getmək, öylə – elə, irmək – getmək, ər – kişi, qılmaq – etmək, əkmək – çörək, yavux – yaxın, qabaq – üz, sıfət və s.

Fədailin "Bəxtiyarnamə"sinin leksikası xalq danışq dilinə yaxınlıq, yəli siv xüsusiyyətlərinə özünü göstərməsi ilə yanaşı, ərəb və fars mənşəli sözlərin, izafə tərkiblərinin işləkliliyi ilə seçilir. Məs.: nösün, olar, öylə, haman, neysə, neşə, nedim, qanda, yalqız, xacən, ayən, əkmək, binahəq "haqsız", haşa, yox, rüxsər – "üz", comalı – dılfərib "ürək çalan", ziştı "çırkıñ", zəhi ziba "tay, bərabər", mahu – taban "on dörd əy keçərik", sorkeyli – kuban "gözəllər başçısı" və s.

Ərəb və fars sözlərinin, tərkiblərin işlənməsi dövrün məsnəvi dilinin dil-üslub xüsusiyyətləri ilə bağlıdır. Lakin məsnəvinin dili kifayət qədər xəlqılıq, xalq-danışq dilinə yaxınlığınə görə seçilir və dövrün ədəbi dil nümunələri içərisində özünəməxsus yer tutur. Lakin dilin xəlqılıq, yazılı döldə sadə danışq dili xüsusiyyətlərinin qabarqlığı, onun təşəkkül dövrü abidəsi olmasının inkar etmır. Azərbaycan ədəbi dilinin milli də mərhələsi XVI əsrin sonu və XVII əsrin əvvəllerindən başlayır. "Bəxtiyarnamə"da biz həmin kecid dövrünün xüsusiyyətlərini görürük. Qeyd etdikimiz kimi, təşəkkül mərhələsi və ya milliyyəqədərki mərhələdə aparıcı əslub klassik-kitab əslubudur. Klasik-kitab əslubunun mənəzum qoluna daxil olan məsnəvi, qita, tərcibənd, tərkibənd, mürəmməs, rübab, qəzel və s. dili üçün bu əslublu səciyyələndirən ümumi cəhətlər var [4, s. 58]. Lakin klassik janrların dilində də zamanın həddində müəyyən dayışıklılık baş verir. Bu baxımdan mövzü "näğılləşdigiça dil xəlqılışmaya" meyil edir, alınma sözələr, tərkiblər seyrəldir, işlənən əlmənlər danışq, möişət nüsiyyətində nüfuz etmə olur" [1, s. 58-59]. Bu, Fədailin "Bəxtiyarnamə" poeması üçün dəha sacıyyəvidir. Məsnəvi dili başqa klassik janrların dilinə nisbatən dəha sadə olmuş, xalq dilinə dəha yaxın olmuşdur. Ancaq "Bəxtiyarnamə"da dil məsələn, Q.Zakirin mənəzum həkayələrinin səviyəsinə qədər xəlqılışır. Yalnız türət aydınlığını yox, həm də sintaksisənə görə mənəzum nağıla bənzəyir.

Epic təkkiyə poetik təsviri üstələyir... Alınmaların azalması, sadəliyin güclənməsi jaun mənliyin silindən alır. Bu sadələşmə kecid dövrü ilə bağlıdır [4, s. 59]. Təşəkkül dövrü, yaxud milliyyəqədərki Azərbaycan ədəbi dilinin dili dəfələnən təsəkkül təsəkkül dövründən başlayır. "Bəxtiyarnamə"da əsərin əlyazmalarının işləkliliyini göstərir. Qeyd etdikimiz kimi, təşəkkül mərhələsi və ya milliyyəqədərki mərhələdə aparıcı əslub klassik-kitab əslubudur. Klasik-kitab əslubunun mənəzum qoluna daxil olan məsnəvi, qita, tərcibənd, tərkibənd, mürəmməs, rübab, qəzel və s. dili üçün bu əslublu səciyyələndirən ümumi cəhətlər var [4, s. 58]. Lakin klassik janrların dilində də zamanın həddində müəyyən dayışıklılık baş verir. Bu baxımdan mövzü "näğılləşdigiça dil xəlqılışmaya" meyil edir, alınma sözələr, tərkiblər seyrəldir, işlənən əlmənlər danışq, möişət nüsiyyətində nüfuz etmə olur" [1, s. 58-59]. Bu, Fədailin "Bəxtiyarnamə" poeması üçün dəha sacıyyəvidir. Məsnəvi dili başqa klassik janrların dilinə nisbatən dəha sadə olmuş, xalq dilinə dəha yaxın olmuşdur. Ancaq "Bəxtiyarnamə"da dil məsələn, Q.Zakirin mənəzum həkayələrinin səviyəsinə qədər xəlqılışır. Yalnız türət aydınlığını yox, həm də sintaksisənə görə mənəzum nağıla bənzəyir.

Epic təkkiyə poetik təsviri üstələyir... Alınmaların azalması, sadəliyin güclənməsi jaun mənliyin silindən alır. Bu sadələşmə kecid dövrən Azərbaycan ədəbi

söñin həqiqi mənəsində, Azərbaycan ədəbi dilinin məsnəvi poema janrı üzrə bədii üslub qolu tam halda təşəkkül tapmamışdır.

Azərbaycan yazılı ədəbi dilinin təşəkkül mərhələsində XVI əsr xüsusi yer tutur. Belə ki, XV-XVI əsrlərdə Azərbaycan ədəbi dilinin həm leksik, həm də grammatik normasında differensiallaşma prosesi gedir, ərəb-fars dillərinə məxsus leksik və grammatik vahidlər yazılı dildə sabitilmiş xüsusi çəkiyə malik olur, başqa bir tərəfdən isə klassik-kitab və dənisiş-folklor üslubları özünün başlıca xüsusiyyətləri ilə fəaliyyət göstərir. Ədəbi dilin istər fonetik, istərsə de leksik və qrammatik normasında kifayət qədər diqqət çəkən parallelizm özünü göstərir.

Ədəbi dilin normasının differensiallaşma istiqamətində inkişafı dilin bütün yaruslarında özünü göstərir və bu dildə şüurlu münasibətin yaradığını göstərir. XVI əsr yazılı abidələrinin dili, bütövlükde klassik-kitab üslubunun zirvəsini təşkil edir. Lakin bu dövr həm de keçid dövrünün xüsusiyyətlərini daşınan ədəbi abidələri da özündə cəhət edir. Bu baxımdan Fədailin "Bəxtiyarnama" poeması dövrün ədəbi abidələri içərisində xüsusi yer tutur. Təşəkkül dövründə Azərbaycan ədəbi dilinin koynelərini Şirvan və Təbriz dialektləri təşkil etmişdir. Maraqlıdır ki, Təbriz və Şamaxı ölkərin eynihüquqlu mədəni mərkəzləri kimi qəbul edilir, Təbriz və Şirvan dialektlərinin bütün dil yarusları ilə uyğun galması göstərilir. Məhz buna görə də "... bu iki dialektin xüsusiyyətləri ümumiləşərək ədəbi dil normasının əsasını da formalaşdırır" [5, s. 50]. Bu baxımdan da "Bəxtiyarnama"nın dili xüsusi maraq doğurur. "Bəxtiyarnama" poemasının leksikasını forqləndirən cəhətlərdən biri burada xalq-danışq dilinə xas olan, hətta hal-hazırda da ədəbi dilin norması kimi qəbul edilən leksik vahidlərin işlək olmasıdır. Abidənin leksikasını forqləndirən xüsusiyyətlərdən biri da budur ki, burada xalq-danışq variantında və hətta dialekt və şivə normasında işlənən leksik vahidlərin müşahidə olunmasıdır. Məs.: noldu, nösün, öylə, nolur, hic, haman, neysə, nedim, nedin, haşə, eyla, nösün və s. Bu baxımdan əsərin nəşri hazırlayan Q.Məmmədli yazar: "Fədailin təbrizli və ya şirvanlı olması məsələsi də bu günə qədər həll edilməmişdir. Bu da öz növbəsində qarşıda duran və aydınlaşdırılmış vacib olan məsələlərdən biridir. Cüntü ki o bu şəhərlərin hər ikisində məxsus olan söz və ifadələri işlətməmişdir. Misal üçün yalnız Şirvana məxsus olan neysə, nösün sözləri hazırlı Təbriz ətrafında qatı olaraq işlənmədiyi kimi, təbrizlilər məxsus bilesinə, bilesincə (özüne, yanına) kimi sözlər de Şirvanda təsədűf edilməz" [8, s. 6]. Fədailin həyatı haqqında məlumat az olsa da, onun Təbrizli olması və bu əsərin XVI əsrin sonlarında qələmə alınması məsələsinə toxunduq. Fikrimizcə, "Bəxtiyarnama"da ham Təbriz, həm de Şirvan şıvələrinə xas olan xüsusiyyətlərin özünü göstərməsinə iki amillə izah etmək olar.

1. Ədəbi dilin dialect koynesinin differensiallaşmasının başa çatmasına. Həm Təbriz, həm de Şamaxının mədəni mərkəz olması və bunun ədəbi dilin normasına təsiri özünü dialect və şivə səviyyəsində də özünü göstərə bilər. Burada həm dildaxili, həm de dilxarici amillər rol oynaya bilər. Ədəbi dil seçmə mərhələsini, həm de milliyyət keçid mərhələsini yaşayır. Ədəbi dilin normasının müəyyənləşməsi də bu istiqamətdə gedən seçmənin mövcudluğunu göstərir. Dilin tarixi inkişafında iki amil başlıca rəl oynayır: 1) differensiasiya (fərqləşmə); 2) integrasiya (birleşmə). XVI əsrlərin sonlarında Azərbaycan ədəbi dili məhz belə bir prosesi keçirir və bu, dialect – şivə faktlarının yazılı ədəbi dildəki təzahüründə də özünü göstərir.

2. Əlimizdə konkret dəllərlə olmasa da, belə bir fikr gəlmək olar ki, Fədailin həyatının müəyyən dövrü Şirvanla bağlı olmuşdur. 1916-ci ildə F.de Sössürün "Ümumi dilçilik kursu" əsəri nəşr olunur. Bu əsər onun Cenevre Universitetində oxuduğu mühəzziplerənən S.Ballı və A.Səsə tərəfindən çap edilmişdir. Bu əsərdəki başlıca müddəalar müasir dilçiliyin asasında dayanır. Bu baxımdan Kopenhagen struktur dilçilik məktəbinin banilərindən olan Lür Yelmslev yazar: "İsvəçər dilçisi Ferdinand de Sössür (1857-1913) bir çox cəhətdən müasir dilçiliyin banisi sayila bilər" [3, s. 49]. Sössürün dilçilik konsepsiyasında başlıca yerlərdən birini dil və nitqin forqləndirilməsi tutur. Sössür dil və nitq həm fərdi, həm də sosial məhiyyətli nitq fəaliyyətinin iki tərkib hissəsi kimi qəbul edir. Sössürə görə dil nitq fəaliyyətinin müəyyən, həm də müümən hissəsidir. Dil və nitqin fərqli xüsusiyyətlərinə üzərində dayanan Sössür belə bi qənətənən gəlir ki, dilin linqistikası ilə nitqin linqüistikası bir-birindən forqləndirilməlidir. Bu görkəmli tədqiqatçıya görə təkəc nitq akti və sxemlər birləşdə uzus linqüistik reallığı eks etdirir. Norma issa uzusdan sünü şəkildə çıxarılır. Yelmslevin fikrindən görə norma uzusu və nitq aktının münasibəti kimi izah edilir. Sxem xalis formadır, o, sosial yayılmadan və material tərtibdən asılı deyil. Norma material formadır, o, sosial yayılma ilə bağlıdır, lakin təzahürindən asılı deyil. Uzus müəyyən vərdişlərin məcmusu olan dildir. Nitq akti fərdi nitq əməlidir. Bu tədqiqatçıya görə təkəc nitq akti və sxemlər birləşdə uzus linqüistik reallığı eks etdirir. Norma issa uzusdan sünü şəkildə çıxarılır. Yelmslevin fikrindən görə norma uzusu və nitq aktının determinlaşdırır (yəni uzus və nitq aktı mənətiqçə və praktik surətdə normadan avval gəlir). Uzus və nitq aktı arasında interdepenنسiya mövcuddur (yəni burlardan biri digorının mövcudluğunu nəzərdə tutur). Sxem issa uzus norma və nitq aktı tərəfindən determinlaşdırılır [10, s. 83-84]. F.de Sössürün dilçilik təlimindən görə dil hazır məhsuldur, fərd dil yaratır, onu passiv şəkildə təkrar edir. Lakin Sössür tarixən nitq faktının dil faktından ilkin olduğunu da göstərməmişdir. L.Yelmslev uzus dil vərdişlərinin məcmusu kimi qəbul edir. Bu vərdişlər usaqlıq və gənclik illərindən nitq təcrübəsi vasitəsi qazanılır. Bu baxımdan belə bir fikr gəlmək olar ki, Fədailin "Bəxtiyarnama" poemasında özünü göstərən Təbriz və Şirvan şivə xüsusiyyətləri daha avvalər qazanılmış uzusun, yəni dil vərdişlərinin təzahürü kimi qiymətləndirilə bilər.

Istifadə ounmus ədəbiyyat

1. Arası H. XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi. Bakı: Azərbaycan Universiteti Nəşriyyatı, 1956

2. Damızlızadə Ə. Azərbaycan ədəbi dilinin tarixi. 1 h. Bakı: Mənşit, 1979. 268 s.

3. Elmışev L. Metod strukturного analiza v lingvistike // Записки В.А.История языкоznания XIX и XX веков в очерках и извлечениях. Часть II, Москва: Изд-во Министерства Просвещения РСФСР, 1960. с. 49-56

4. Hacıyev T. XIII-XVI əsrlər ədəbi dilin tarixi. Bakı: Elm, 1991. s. 48-88

5. Hacıyev T.İ. Volye K.N. Azərbaycan dilin tarixi. Bakı: Mənşit, 1980. 187 s.

6. Hacıyev T. Azərbaycan ədəbi dilinin yazılı dövrü (Inkişaf mərhələləri haqqında) // Azərbaycan ədəbi dil tarixi. Bakı: Elm, 1991, s. 31-47

7. İbrahimov S. Orta əsrlər Azərbaycan romantik ədəbiyyat. Bakı: NBM, 2014. 304 s.

8. Məmmədi Q. Əsər haqqında bir neçə söz // Fədai "Bəxtiyarnama". Bakı: Azərbaycan Universiteti Nəşriyyatı, 1957, s. 3-6

9. Sofari Ə. Yusifli X. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı: Ozan, 1998. 632 s.

10. Racibli Ə. Dilçilik tarixi. II c. Bakı: Nurlan, 2006

Açar sözlər: grammatica, leksika, dilçilik, dil tarixi

Ключевые слова: грамматика, лексика, лингвистика, история языка

Key words: grammar, lexis, linguistics, history of the language

Azərbaycan şairi Fədainin dili

Xülasə

Fədailin "Bəxtiyarnama" poeması XVI əsr abidəsi olsa da, dilinin xəlqiliyi xalq-danışq üslubuna yaxınlığı ilə fərqlənir. Bu poemə milliyyət keçid dövrü abidəsi kimi da qəbul edilə bilər.

Язык Азербайджанского поэта Фадаи

Резюме

Хотя поэма Фадаи "Бахтиярнома" является памятником XVI века, ее язык отличается близостью к народно-разговорному стилю. Эта поэма также может рассматриваться как памятник переходного периода к нации.

Azerbaijani poet Fadai

Summary

Although Fadai's poem "Bakhtiyarnoma" is a monument of the 16th century, its language is distinguished by its closeness to the folk-spoken style. This poem can also be considered as a monument of the transition period to the nation.

RƏYÇİ: dos.S.Abbasova